

FİLİZ YATAQLARININ AXTARIŞINDA QRAVİKƏŞFİYYATIN TƏTBİQİNİN XÜSUSİYYƏTLƏRİ

**Məmmədov Ə.L., Məmmədov E.M. -I kurs magistrantı
Bakı Dövlət Universiteti**

Qravikəşfiyyat işləri filiz rayonlarında geniş istifadə olunur lakin onun istifadəsi bila vasitə filiz cisminin müəyyən olunmasına yönəlmışdır. Bu isə onun imkanlarını məhdudlaşdırır.

Təqdim olunan elmi araşdırma qravikəşfiyyatın müxtəlif növ filiz yataqlarında istifadə olunma şərtlərinin və effektivliyinin təhlilinə həsr olunmuşdur.

Dəmirli kvarsitlərlə əlaqə olan yataqlarda dəmir filiz formasıyanı təşkil edən əsas filiz mineralları martit, hematit və sideritdir. Onların orta sıxlığı geniş hüdüdlarda dəyişir ($3,25-5,0 \text{ q/sm}^3$). Fon süxurlara nisbətən sıxlıq artımı dəmirli kvarsitlərdə $0,3-0,6 \text{ q/sm}^3$, amfibollu maqnetitli filizlərdə isə $0,3-0,5 \text{ q/sm}^3$ çatır.

Belə sıxlıq fərqini onları qravimetrik kəşfiyyat üsulu ilə öyrənilməsində və ayrılmışında effektiv olduğunu göstərir. Dəmirli kvarsitlərin qravimetrik üsulla tədqiqinin üç mərhələsi təklif olunmuşdur. 1.Dəmir filizi sahəsinin ümumi strukturunu qravikəşfiyyat üsulu ilə öyrənmək və dəmir filiz formasıyasının yayılma ərazisini müəyyən etmək. 2.Ayrılan sahələr çərçivəsində geoloji xəritəalma vəsittəsilə dəmir filiz yatağının axtarışı. 3.Yüksək konsentrasiyalı filiz cisminin axtarışı.

Kontakt-metasomatik növ dəmir filizi yataqların öyrənilməsində qravikəşfiyyatın effektivliyinə baxılmışdır. Bu növ yataqların dəmir filizi adətən maqnetitlə təmsil olunur və ana süxurlardan yüksək sıxlıqları və maqnit qavramılıqları ilə fərqlənirlər. Sıxlıq artımı $1,0 \text{ q/sm}^3$ çatı bilər. Bu səbəbdən onlar aydın qravi və maqnit anomaliyaları ilə seçilə bilərlər.

Xromit yataqlarında da qravikəşfiyyatın tədbiqinin xüsusiyyətlərinə baxılmışdır. Bu yataqların ultraəsasi süxurların massivləri ilə əlaqədar olduğu məlumdur. Avto- və hidrotermal metamorfizmə uğradıqlarına görə ultraəsasi süxurların dəyişməsi, serpentinləşməsi müşhidə olunur. Xromit filizinin sıxlıq artımı $1,0-1,5 \text{ q/sm}^3$ olması qravikəşfiyyatın tətbiqinə əlverişlidir lakin serpentinləşmiş süxurların sıxlığı xromitlərə yaxın olduğundan oxşar anomaliya yarada bilərlər və bu amil interpretasiya zamanı nəzərə alınmalıdır.